

Dövlətçilik tariximiz

Nº 21 (1389) 1 fevral - 2 fevral 2017-ci il




AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN
İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



Azərbaycan tarixinin şanlı səhi-felərindən biri də Xürrəmilər hərəkatı ilə bağlıdır. Bu hərəkat zamanında böyük bir xilafeti sarsılmış və bütün dünyanın diqqətini özünə çəkə bilmışdır. Elə bu səbəbdəndir ki, həm dünya, həm də Azərbaycan tarixində həmin hərəkatın araşdırılıb öyrənilməsi zaman-zaman diqqət mərkəzində olmuşdur. Bu gün də həmin hərəkatın tarixçilər tərəfindən araşdırılması davam etdirilir. Yeri gəlmışkən onu da vurgulayaq ki, hərəkatın öyrənilməsi, dünya ic-timaiyyətinə təqdim edilməsi Azərbaycan torpaqlarına göz dikənlərə də tutarlı bir cavabdır.

Biz də həm dövlətçilik tariximizin öyrənilməsi, həm də layihəmizin tə-ləblərinə cavab olaraq həmin hərəkatla bağlı müəyyən mülahizələri oxucularımızın diqqətinə təqdim edirik.

Ərəb xilafətinin apardığı işgalçılıq siyaseti, yerli əhalinin assimiliyasya edilməsi, vergilərin ağırlığı, gəlmə əreblərin yerli əhalinin min-bir əziyyətlə ağır zəhmət hesabına elə etdiyi gəlirlər hesabına varlanaraq da-ha da azgınlaşmaları Azərbaycan əhalisinin zaman-zaman Xilafətə qarşı üsyən qaldırmamasına səbəb ol-müşdür. Ərəb feodallarının və haki-miyətdə olan Əməvilər sülaləsinin apardığı sərt vergi siyaseti nəticəsin-də bütün Xilafət ərazisində ərəblərə



karşı üsyənlərə səbəb olmuşdur. Tarixi mənbələrdə Azərbaycanda Xilafətə qarşı ilk çıxışların 748-752-ci illərdə Beyləqan, Bərdə, Şəmkir və Ərdəbil şəhərlərində baş verdiyi qeyd edilir. Bu üsyənlərdən ən məş-huru Beyləqanda qəssab Müsəfirin rəhbərliyi ilə baş vermişdir. Üsyənda əhalinin bütün təbəqələri iştirak edirdi və onlara yerli feodal əyanlar dəstək verirdilər. Bu, səbəbsiz deyildi. Ərəb-lər Azərbaycanda möhkəmləndikcə yerli feodalları dövlət aparatından uzaqlaşdırıb, onların torpağını, kəndli-lər üzərindəki hüququnu və digər im-tiyazlarını məhdudlaşdırırdı. Ona görə də, feodallar Xilafətən daha çox na-razı idilər. Baş verən bu üsyənlər iştirakçıların pərakəndəliyi, vahid planın olmaması və qüvvələrin bərabər-sizliyi fonunda məğlub olsada, neti-cəsiz qalmır və özündən sonra daha böyük xürrəmilər hərəkatını yetişdirir.

Xürrəmilik idealogiyası və ona tarixi münasibət.

Azərbaycan tarixinin milli-azadlıq səhifəsinin ən parlaq guşəsini məhz VIII-IX əsrlərdə baş verən, müəyyən

"Tariximizin öyrənilməsi, təbliği çox vacib və zəruridir. Biz bu-nunla özümüzü həm dünyaya tanıdır, həm də gənc nəslin vətən-pərvərlik ruhunda böyüməsinə şərait yaratmış oluruq".

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

fasilələrlə 60 ildən artıq davam edən Xürrəmilər hərəkatı təşkil edir. Xürrəmilər cəmiyyətdəki bərabərsizliyin kökünü sosial və mülki bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və is-tehsal vasitələrini hakimi təbəqənin asılılığından xilas etməklə maddi ne-mətləri insanlar arasında bərabər bö-lüşürmək idi. Ideya baxımından V-VI əsrlərde baş vermiş Məzdəkilər hərəkatına bənzəsə də, həmin hərəkatdan fərqli olaraq xürrəmilər milli əsa-rətə qarşı çıxaraq ərəb istilasına son qoymaq istəyirdilər. Bəlkədə bu sə-bəbdən hərəkatın nümayəndələri tarixdə ilk dəfə azadlıq rəmzi kimi qırımı-zı bayraq qaldırmış və qırımı-palṭar geymişlər. Xürrəmilik bir fəlsəfi-ideo-loji cərəyan olmuşdur ve xürrəm sö-zündən yaranmışdır. Məsudi, Yaqut Həməvi, Ət-Təbəri, Seid Nefisi və s. ərəb müəllifləri bu sözü Güney Azərbaycanın Ərdəbil şəhəri yaxınlığında-ki yer adı ilə bağlayırlar. Digər ərəb müəllifləri isə Xürrəmilərə olan nifrat-ləri üzündən bu sözü farscada əhlikef, şad, əlaqsız və s. cəlalarla işlədə-rək Xürrəmilərin içki düşkünü əlaq-sızlılar olduğunu göstərməye çalışmış-ilar. Halbuki bir içki düşkünü yüz min-lərlə insanı üsyana təşviq edib onları idarə edə bilməzdi!

Bu barədə Akademik Nailə Vəlihanlı haqlı olaraq qeyd edir: "Atəşpərəst-lərin bəzi görüşlərinə diqqət yetirdik-də görürük ki, müxtəlif gecələrin keçirilməsi, zikr məclisləri onlarda da

olub. Xürrəmilərdə də gecə mərasim-ləri, əyləncələr olub. Belə şeylər əlaq-sızlıq kimi yox, dini ayın kimi qəbul olunmalıdır. Yəni onların dinində, dün-yaya görüşlərində belə ayinlər olub. Bu ayinləri biz bugünkü əqidəmiz və dünyagörüşümüzə qəbul edə bilmirik. Ərəb mənbələri bu faktı bir az da işir-dib, ikrahla yazıblar". Akademik Ziya Bünyadovun "xürrəm" sözünün qədim fars sözü "xur"- "günəş" "gözə görün-məyən mütərəd atəş" kimi izah edir. Xürrəmilərin fəlsəfi-dini inancları Atəşpərəstliyə, Zərdüştliyə və Məzdəkiliyə yaxın olması bu versiyanın doğru olması ehtimalın gücləndirir.

Xürrəmillər hərəkatı barədə ilkin mənbə hesab edilən ərəb qaynaqlarının demək olar hamısı dövrün ha-kim siyasetindən irəli gələrək hərəkatı hər vəchle gözden salmağa çal-mışdır. Onlar xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu sə-bəbdən də həmin mənbələrdə Xilafət-in mövqeyinə uyğun olmayan mə-qamların obyekтив şəkilde təqdim olunduğu heç cür inanmaq olmaz. Onlardan bəzisi, sanki Babəklə şəxi-si ədavəti olan bir adam kimi, açıq-aşkar onu "quldur və nihilist", "lovğa və təkəbbürlü adam", "məşhur soyğunçu və quldur" adlandırır. Başqları isə özlərini Xilafət dövrünün adamı və ha-disələrin sanki canlı şahidi hesab edə-rək, Azərbaycan xürrəmilərinin başçı-sını "qorxunc bidetçi və qiyməçi", "təri-qətçi və mehdî", "üsyənçi", "büyük



bidetçi" deyə qələmə verir. Lakin onlar bu hərəkatın vüsətini və əzəmetini göstərməkli yanaşı, onun rəhbərinin fövgəladə sərkərdəlik məharətinə və igidliyinə də xüsusi yer ayırrılar. On-lardan bəziləri həttə Babəki qədim dün-yanın məşhur sərkərdəsi Hannibală müqayisə edirlər. Müəlliflərdən biri qeyd edir ki, "Babək öz zəmanəsi-nin qəhrəmanı və Xilafəti dəhşətə gə-tirən bir igid idi".

Müasir İran tədqiqatçıları xürrəmi-lər və Babək haqqındaki tədqiqatlarında sübut etməyə çalışırlar ki, istə xürrəmilər, istərsə de Babəkin özü sırf İran məxsus hadisə imiş. Paniranizm mövqələrində duran Q.X.Sadiqi, Ab-bas Xəlili və başqaları kimi tədqiqatçı-lar belə bir fikir yürüdürürlər ki, Azərbaycan həmişə olduğu kimi indi də İran vilayətlərindən biri olduğuna görə Babəkin rəhbərlik etdiyi xürrəmilər hə-rəkatı Abbasilər xilafətinə qarşı İran azadlıq hərəkatının ən parlaq təzahürüdür. İranın digər müasir alimləri kimi S.Nefisi də bu məsələdə paniranizme haqq qazandıraraq, Babəki "İran tor-

pağının böyük simalarından biri", "İranın adını əbədiləşdirən milli qəhrə-manlardan adlandırır.

S.Nefisi belə hesab edir ki, Azərbaycanın babəki-xürrəmilər hərəka-tı milli Azərbaycan xüsusiyyətlərin-dən məhrum olub, yalnız İran milli ruhu üçün xarakterikdir Mənbələrdə xürrəmilər hərəkatının vətəni olaraq bilavasitə Azərbaycanın göstərildi-yinə baxmayaraq, S.Nefisi belə bir fikir təlqin etməyə çalışır ki, xürrə-milər üsyəni İranda, İsfahanda törə-miş və guya bundan yalnız 30 il sonra Azərbaycan xürrəmiləri mü-barizəyə qoşulmuşlar.

(ardı gələn sayımızda)

Babək ƏBÜLFƏTOĞLU

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ YARDIMI İLƏ